

Karbon qazının tutulub saxlanması və onun məqsədönlü istifadəsi

F.N. Karimov¹, F.Z. Quliyev, b.ü.f.d.¹,
F.Z. Bayramova¹, L.M. Şikhiyeva²
¹Nef və Qaz İnstitutu,
²Azərbaycan Dövlət Nef və Sənaye Universiteti

e-mail: fatima.bayramova83@yahoo.com

Acar sözlər: texnogen və antropogen proseslər, karbon qazı emisiyyası, iqlim dayışması, atıq mənbələri, atraf mühit, nəqli, injeksiya, lay, kollektor, yeraltı qaz anbarları.

DOI:10.37474/0365-8554/2021-2-54-57

Сохранение удерживаемого углекислого газа и его целенаправленное использование

Ф.Н. Каримов¹, Ф.А. Гулиев, д.ф.н.¹, Ф.З. Байрамова¹, Л.М. Шихиева²
¹Институт нефти и газа,
²Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: техногенные и антропогенные процессы, выбросы диоксида углерода, изменение климата, источники сбросов, окружающая среда, транспортировка, закачка, пласт, резервуар, подземное хранение газа.

Исследование показывает последствия негативного воздействия углекислого газа (CO_2), выбрасываемого в атмосферу в результате сжигания природного метана (CH_4) в качестве топлива на ряде крупных промышленных предприятий Азербайджана и способов его целенаправленного и экономически эффективного использования, в частности, в производстве метанола, карбамидных удобрений, что в настоящее время является актуальным для Азербайджана, а также с целью увеличения нефтегазовых источников пластов.

Выявлены источники большого количества выбросов углекислого газа в атмосферу в Азербайджане, подсчитаны объем сожженных углеводородов и количество отходов. В качестве основного объекта исследования были изучены методы централизованного сбора, транспортировки и утилизации отходов.

Maintenance of retained carbon dioxide and its task-oriented usage

F.N. Kerimov¹, F.A. Kulyev, PhD in Biology¹, F.Z. Bayramova¹, L.M. Shikhiyeva²
¹Institute for Oil and Gas,
²Azerbaijan State University of Oil and Industry

Keywords: human-made processes, carbon dioxide emissions, climate change, emission sources, environment, transportation, pumping, formation, reservoir, underground gas storage.

The research works justify negative impact of carbon dioxide (CO_2), released into the atmosphere due to the burning of natural methane (CH_4) used as a fuel in some large industrial enterprises of Azerbaijan and the ways of its task-oriented and cost-effective usage, particularly, in methanol, carbamide fertilizers production, which is top priority for Azerbaijan and in oil recovery increase of depleted reservoirs as well.

The sources of large carbon dioxide emissions into the air in Azerbaijan have been revealed, the volume of burnt hydrocarbons and waste amount calculated as well. As a major investigation object, the methods of centralized gathering, transportation and utilization of wastes from the sources on the territory have been studied.

Azərbaycanda istismarda olan bir sıra iri sənaye mühəssisələrində istehsal məqsədi többi metan qazının CH_4 yandırılması nticəsində atmosferə atılan və istilik effekti yaradın karbon qazının CO_2 iqlimi dayışmalarının tosırının qiymətləndirilməsi, onun tutulub yığıtlaraq həm yerin altında təhlükəsiz və uzuñmüddətli saxlanması, həm də tutularaq

məqsədönlü səmərəli istifadə olunması iqtisadi və ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Karbon qazının ölkəmiz üçün aktual olan metanol və karbamid gübəsinin istehsalında, neft laylarına vurmaqla layın neftveriminin artırılmasında, bitkilərin məhsuldarlığının artırılmasında, kausitik soda, quru buz, qazlı su istehsalında və digər

sahələrdə istifadəsinin prespektivliyinə baxılması vacibdir. Bu həm global iqlim dayışmalarına səbəb olan CO_2 -nin atmosferdə miqdarnın azaldılması, həm də istehsal prosesində istifadə olunan CH_4 -ə qənaət deməkdir.

Yaxın onillikdə Yer kürəsində əhalinin artması və onların maddi rifah hələ səviyyəsinin yüksəldilməsi dünyada 40–50 % enerji tolobatının artırmasına görüb çıxarıraq. Proqnozlar göstərir ki, daş kömür, neft və többi qaz hələ uzun müddət asas enerji mənbələri olaraq qalacaq və onların yandırılması istixana qazlarının, o cümlədən CO_2 , CH_4 , azot oksidi (N_2O), hidrofluorqler (HFC), perflorqler (PFC), kükürd heksaftorid (SF_6) və s. zərərli qazların atmosfərə atılması ilə müşayiət olunacaqdır. Hazırda bu qazların atmosfərə atılmasının azaldılması problemləri yanaşı Azərbaycan iqtisadiyyatının enerjili kifayət qdor tomin edilmişsi zorarlıqla qalmadır. Yani ölkəmizdə iri sənaye mühəssisələrinin məhsullarının vacibliyi nəzərə alınaraq onların fəaliyyətinin fasiləsiz davam etməsi, yaxud da istehsal gücünən aşağı salınmaması üçün bir-birinə zidd olaraq iğrəkli problem öz həllini paralel olaraq tapmalıdır. Bu məsələ yeni texnika və texnologiyaların töbük edilməsi mühəssisələrinin tam güclü işləmələrində və atraf mühitin cırklonlarının qarşısının alınmasında öz əksini tapmalıdır. Aparılan elmi-tədqiqat işindən Azərbaycanda fəaliyyət göstəran və CH_4 -dan yanacaq kimi istifadə etməkələ elektrik enerjisi si hələ edən elektrik stansiyalarından mütəsəkkil suradə atmosfərə atılan CO_2 -nin tutulub-yığılmasına, saxlanması və məqsədönlü istifadəsi məsələsi baxılmışdır.

Hazırda Azərbaycanda on dörd istilik-elektrik stansiyası (IES) többi CH_4 istifadə etməkələ fəaliyyət göstərir ki, bunlardan ikisi Naxçıvan MR-in ərazisindən yerləşir. IES-də elektrik enerjisi istehsal etmək üçün hər il orta hesabla 4.5 mld. m^3 CH_4 istifadə edilir. CH_4 -ün yandırılmışından sonra atmosfərə atılan CO_2 -nin tutulub-yığılmasına, saxlanması və məqsədönlü istifadəsi məsələsi baxılmışdır.

Bu gün iqlim dayışmalarına təsirin azaldırılması üçün dəhərənək olaraq alternativ enerji mənbələrindən istifadəyə böyük ehtiyaç var. Bunun üçün els tədbirlər görülülməlidir ki, nticəsində atraf mühitin cırklonlarının qarşısı alınır [1–3]. Belə tədbirlər zaman baxımından ilk addım olaraq biza imkan verəcək ki, galəcəkdə genis miqyaslı barpa olunan enerjidən istifadə etməkələ yeni texnologiya və infrastruktur işlənilən hazırlanırsın [4]. Ümumi qəbul edilən danılmaz fakt odur ki, atmosferdə olan CO_2 -nin ilkin többi norması (0.028 %) dəslərlər artdır. Son məlumatlara görə dünyada

il ərzində atmosferə atulan CO_2 -nin miqdarı 33–45 mlrd. t-dur [5]. Bu issa 8.9 mlrd. t karbona uyğundur. Bunun 80.2 %-i yer təkəndən çıxarılan yanacaq yandırılmışının, 19.8 %-i issa məşələrin doğranması və kondensat rəsədliyyətinin nticəsindən CO_2 -nin müxtəlif sənaye məhsullarının istehsalında rolü genişdir. İqtisadi baxımdan Azərbaycanda vacib istehsal sahalarından olan metanol, karbamid gübəsi və işlənməsin son mərhələsindən olan neft yataqlarında haslatın artırılmasında töbük qeyd olunmalıdır [1]. Bunun üçün ilkin olaraq tutulan CO_2 bir səra ardıcıel mərhələlərdən keçməlidir [6, 7]. Azərbaycanda iri sənaye tullantı mənbələri, onlardan atmosfərə atılan CO_2 -nin miqdarı və bu mənbələrdən tutulub-saxlanan CO_2 -nin istifadə məqsədi təyin yerinə nəqli olunma variansları işlənməlidir. Azərbaycanın müxtəlif istehsal mühəssisələrinde atmosfər cırklendirmə məsələlərinin atılması bir səra ekoloji fəsədərin yaranmasına səbab olur. Ziyanın təyin edilməsi üçün mühəssisələrin profili, istehsal məhsulərin hazırlama texnologiyasının dərinliyi, istismar edilən texniki-teknoloji avadanlıq və qurğuların faydalı iş məsəlləri, eləcə də istismar göstəriciləri, sərf edilən yanacaq və elektrik enerjisinin miqdarı istehsal məqsədi üçün istifadə edilən su, torpaq sahələri kimi göstəricilərin sosial-ekoloji və iqtisadi qiymətləndirilməsi öyrənilməlidir. Belə bir qiymətləndirmənən aparmanın əvvəlcə mövcud ekosistemin tələblərinin nəzərə alımaq lazımdır. Yəni istehsal prosesi zamanı, ilkin olaraq ekoloji standartların tələbləri ödənilməlidir. Bəzək baxımdan, CO_2 -nın qlobal iqlim dayışmalarına mənfi təsiri ilə yanaşı, onun tutulub yığılmasına, istifadə məntəqələrinin çatdırılması və təkrar xammal kimi məqsədönlü istifadəsi məsələsi çox aktualdır.

Hazırda Bakıda fəaliyyətdə olan Metanol zavodu CH_4 xammalına illik tələbatı təxminən 270–300 mln. m^3 -dir. İstehsal prosesində CH_4 -don "qazın sintezi" yolu ilə CO_2 alınaraq prosesə cəlb edilir. Sərf olunan metan qazı 580–650 min v/l CO_2 qazına ekvivalentdir.

Sümqayıt karbamid gübəsi zavodunun iş CH_4 xammalına olan illik tələbatı 480 mln. m^3 -dir. Metanol istehsalında olduğu kimi karbamid istehsalında da istifadə olunan CO_2 ilkin mərhələdə "qazın sintezi" yolu ilə alınır. Sərf olunan CH_4 xammalına ekvivalent olaraq bu 1046.4 min v/l CO_2 -dir.

Təyin edilmişdir ki, Metanol zavodu ətrafında atmosfərə atılan CO_2 balansı 1.225.137 t/vil . Karbamid zavodu işsiz 2.268.940 t/vil .

Məssisə	2017		2018		Cədvəl 1
	Metan qazı, mld. m ³	Karbon qazı, min t	Metan qazı, m ³	Karbon qazı, min. t	
Azərbaycan İES	1.96	4.27	2.08	4.53	
Şirvan İES	0.24	0.52	0.4	0.87	
Cənub ES	0.63	0.138	0.96	2.00	
"Astara EQ"	0.05	0.11	0.05	0.11	
"Lerik" ES MM	-	-	0.002	0.004	
"Şəki EQ"	0.05	0.12	0.06	0.13	
"Xaçmaz EQ"	0.06	0.13	0.06	0.13	
"Bakı ES"	0.12	0.26	0.11	0.24	
"Bakı İEM"	0.14	0.30	0.11	0.24	
"Şimal ES"	0.4	0.93	0.52	1.13	
"Səngəçal İES"	0.28	0.61	0.24	0.52	
Sumqayıt ES	0.68	1.48	0.66	1.44	
Şahdağ ES	0.01	0.20	0.08	0.17	
Azərenerji ASC əzəri Cəmi:	4.65	10.14	4.82	10.51	

Cədvəl 2

Objeqtin adı	Obyektlərarası məsafə, km
Karbamid zavodu – Etibən-Poletilen zavodu	5.6
Karbamid zavodu – Sumqayıt ES MMC	6.4
Etibən-Poletilen zavodu – Sumqayıt ES MMC	0.8

Cədvəl 3

Objeqtin adı	Obyektlərarası məsafə, km
Metanol zavodu – Qaz Emalı zavodu	1.2
Metanol zavodu – Bakı Darın Özüllər zavodu	1.68
Metanol zavodu – Qaz Anbarlarının istismarı İdarəsi, Qaradəğ KS	4.70
Bakı Darın Özüllər zavodu – Qaz Anbarlarının istismarı İdarəsi, Qaradəğ KS	3.02
Metanol zavodu – Qaradəğ Sement zavodu	11.06
Metanol zavodu – Qaz İxrac İdarəsi, Qaradəğ KS	13.47
Metanol zavodu – Səngəçal ES MMC	22.59
Qaradəğ Sement zavodu – Qaz İxrac İdarəsi, Qaradəğ KS	2.41
Qaz İxrac İdarəsi, Qaradəğ KS – Səngəçal ES MMC	9.12

Əgər soncaya müəssisələri tərəfindən atmosferə atılan və ətraf mühitin çirkiləşməsinə səbəb olan CO_2 -nin tutularaq hər iki istehsal müəssisəsindən və digər müvafiq sahəlarda möqsədyönlü istifadə edilərsə, bu nəinki atmosferdə CO_2 -nin miqdarnın azalmasına, həm də xammal kimi "sinteq-qaza" sərf olunan CH_4 -ə qənaət edilməsini tömən edir.

Araşdırmacların noticasi olaraq Metanol və Sumqayıt Karbamid zavodlarının yaxın ərazilərdə yerləşən iki soncaya müəssisələri, onların istismarı zamanı atmosferə atılan CO_2 -nın miqdarı, müəssisələrin yerləşdikləri ərazilərin istehsal zavodlarından olan məsafələri və CO_2 qazının tutularaq

zavodlara nəql olunmasının optimal variantları işlənilmişdir. 2017–2018-ci illər üzrə "Azərenerji" ASC-nin İES elektrik enerjisi istehsal etmək üçün yandırılan CH_4 hacmləri və ona ekvivalent CO_2 -nin miqdarı haqqında məlumatlar cədvəl 1-də verilmişdir.

Cədvəl 2-də Sumqayıt Karbamid zavodu ilə, cədvəl 3-də isə Metanol zavodu ilə CO_2 qazının tutulma mənbələri arasında məsafələr göstərilmişdir.

Məlumatlardan görünür ki, hər iki istehsal zavodunun yerləşdiyi ərazilərin yaxın iki stasionar tullantı mənbələrindən atılan CO_2 -nın tutulub yığılaraq istifadəsi bu zavodları xammal ilə tömən etməyə kifayət edəcəkdir.

Noticə

1. Azərbaycanda iri stasionar enerji istehsal edən mənbələrdə yanacaq kimi istifadə edilən CH_4 -ün həcmi və buna ekvivalent atmosferə atılan CO_2 -nin miqdarı hesablanılmışdır.

2. Atmosferə atılan CO_2 -nın tutulması, saxlanması və möqsədyönlü istifadə olunması üçün samarələ metodlar, tutucu qurğular və texnologiya-

yaların müqayisəli təhlili aparılmalı və Azərbaycanda tətbiqi variantları seçilməlidir.

3. CO_2 -nın tutulub sənəyenin uyğun istehsal sahələrində xammal kimi istifadə edilmiş CH_4 -ə qənaət edilməsi və qənaət edilmiş CH_4 -ün Respublikanın digər obyektlərində qaz tömənəti və xarici bazarda satılmasına yönəldilmiş perspektivli möqsədəyən hesab edilmişdir.

Əsəbliyyat siyahısı

1. ESE in the field of geological storage of CO_2 , www.CO₂geonet.eu.January 2012.
2. Selection and storage of CO_2 – new technologies. At the forefront of the French experience – http://ru.econews, 20.09.2016.
3. Gulyiyev I.S., Karimov F.N., Guliyev F.A., Ibrahimov T.T., Hajiyeva A.A. Study of ways to capture and purposefully use carbon dioxide (CO_2) emitted into the atmosphere from large industrial facilities in Azerbaijan and create a thermal effect. – Materials of the International Conference on "Actual Problems of Modern Natural and Economic Sciences", May 03-04, Ganja, 2019, pp. 285-288.
4. Report of the Institute of Geography of ANAS. "Wind power plants can provide up to 17 % of electricity demand." // Baku (Trend), November 22, 2019.
5. http://wds.iea.org/wds/pdf/world CO₂ Documentatio.pdf.IEA CO₂ Emissions from fuel combustion, OECD / IEA, Paris, 2017.
6. Methanol production technologies: Current trend http://newchemistry.ru/printletter.php?n_id=3448.
7. Lavrenchenko G.K., Kopyrin A.V. New technologies for CO_2 extraction from flue gases of thermal power plants. – NTZh, Technical gases, 2011, No. 2, pp. 32-42.

References

1. ESE in the field of geological storage of CO_2 , www.CO₂geonet.eu.January 2012.
2. Selection and storage of CO_2 – new technologies. At the forefront of the French experience // http://ru.econews, 20.09.2016.
3. Gulyiyev I.S., Karimov F.N., Guliyev F.A., Ibrahimov T.T., Hajiyeva A.A. Study of ways to capture and purposefully use carbon dioxide (CO_2) emitted into the atmosphere from large industrial facilities in Azerbaijan and create a thermal effect // Materials of the International Conference on "Actual Problems of Modern Natural and Economic Sciences", May 03-04, Ganja, 2019, pp. 285-288.
4. Report of the Institute of Geography of ANAS. Wind power plants can provide up to 17 % of electricity demand // Baku (Trend), November 22, 2019.
5. http://wds.iea.org/wds/pdf/world CO₂ Documentatio.pdf.IEA CO₂ Emissions from fuel combustion, OECD / IEA, Paris, 2017.
6. Methanol production technologies: Current trend http://newchemistry.ru/printletter.php?n_id=3448.
7. Lavrenchenko G.K., Kopyrin A.V. New technologies for CO_2 extraction from flue gases of thermal power plants // NTZh, Technical gases, 2011, No. 2, pp. 32-42.